



AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ



AKSİZLƏR



Aksizin ödəyiciləri

- Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;
- Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) (bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır);
- Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi).



Nəzərə alın ki...

- Aksizli malların **istehsalçıları** eyni zamanda Əlavə Dəyər Vergisinin (ƏDV) ödəyiciləridir.
- **İdxal** edilən aksizli mallar gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarında bəyan edilir və aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.



Aksizli mallar hansılardır?

- içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;
- tütün məmulatları;
- neft məhsulları;
- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
- istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
- idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
- idxal olunan xəz-dəri məmulatları;
- energetik içkilər;
- avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
- elektron siqaretlər üçün maye;
- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi

Aksizli malların istehsalçıları tərəfindən “**Aksiz bəyannaməsi**” hər hesabat ayı üçün **növbəti ayın 20-dən gec olmayaraq** vergi orqanına təqdim edilməli və həmin müddət ərzində aksizlər dövlət büdcəsinə ödənilməlidir.



Aksizlər üzrə vergi dərəcələri hansılardır?

• İstehsal olunan mallar üzrə:

Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik içkilərə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, qəlyan üçün tütünlərə və tütün əvəzləyicilərinə, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz dərəcələri:

İçməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti)	hər litrinə 4,0 manat
araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları	hər litrinə 4,0 manat
konyak və konyak materialları	hər litrinə 4,0 manat
şampan şərabı	hər litrinə 2,6 manat
şərablar və şərab materialları	hər litrinə 0,2 manat
pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər	hər litrinə 0,4 manat
siqarilla (nazik siqarlar)	1000 ədədinə 43,0 manat
siqarlar, o cümlədən ucları kəsilən siqarlar	hər bir ədədinə 1,0 manat
tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri	1000 ədədinə 38,5 manat
energetik içkilər	hər litrinə 3,1 manat
elektron siqaretlər üçün maye	hər litrinə 100,0 manat
Bu cədvəldə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan)	hər litrinə 0,4 manat

qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpə edilmiş" tütünlər, çeynənən və ya buruna çəkilən tütünlər	hər kiloqramına 30,0 manat
qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları	1000 ədədinə 14,0 manat
birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri	hər bir ədədinə 0,25 manat

Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansaş bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir.

Azərbaycan Respublikasına idxal olunan mallar üzrə:

- minik avtomobillərinin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcələri:

Mühərrikin həcmi	Aksizin dərəcəsi	Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olduqda Aksizin dərəcəsi
2000 sm ³ -dək olduqda	hər 1 sm ³ - 0,3 manat	—
3000 sm ³ -dək olduqda	600 manat + 2001-3000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 5 manat	—
4000 sm ³ -dək olduqda	5600 manat + 3001-4000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 13 manat	5600 manat + 3001-4000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 15 manat
5000 sm ³ -dək olduqda	18600 manat + 4001-5000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 35 manat	20600 manat + 4001-5000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 40 manat
5000 sm ³ -dən çox olduqda	53600 manat + 5000 sm ³ -dən çox hissəsi üçün hər sm ³ görə - 70 manat	60600 manat + 5000 sm ³ -dən çox hissəsi üçün hər sm ³ görə - 80 manat

Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin **istehsal tarixi 7 ildən artıq** olduqda, aksiz yuxarıda qeyd edilən cədvələ əsasən hesablanmış məbləğə benzin mühərrikli **minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal** tətbiq edilməklə hesablanır.

- avtobusların mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcələri:

4000 sm ³ -dək olduqda	hər 1 sm ³ - 2,0 manat
6000 sm ³ -dək olduqda	8000 manat + 4001 - 6000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 4 manat
8000 sm ³ -dək olduqda	16000 manat + 6001 - 8000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 6 manat
10000 sm ³ -dək olduqda	28000 manat + 8001 - 10000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 8 manat
10000 sm ³ -dən çox olduqda	44000 manat + 10000 sm ³ -dən çox hissəsi üçün hər sm ³ görə - 10 manat

Qeyd: Azərbaycan Respublikasına idxal olunan avtobusların istehsal tarixi **1 ildən artıq** və ya qət etdiyi məsafə **100.000 kilometrden artıq** olduqda, aksiz yuxarıda qeyd olunan qaydada hesablanmış məbləğə **1,5 əmsal** tətbiq edilməklə hesablanır.

- istirahət və ya idman üçün yaxtaların və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcmnin hər kub santimetrinə görə **6 manat**;
- platinin hər qramına görə **4 manat**;
- Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarı:

375 olduqda	hər qramına görə 1,5 manat
500 olduqda	hər qramına görə 2 manat
585 olduqda	hər qramına görə 2,4 manat

750 olduqda	hər qramına görə 3 manat
958 olduqda	hər qramına görə 5 manat
999 olduqda	hər qramına görə 6 manat

- emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün **400 manat** (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

< 1 karat	400 manat * faktiki çəki	3-4 karat	4 əmsal * 400 manat * faktiki çəki
1-2 karat	2 əmsal * 400 manat * faktiki çəki	4-5 karat	5 əmsal * 400 manat * faktiki çəki
2-3 karat	3 əmsal * 400 manat * faktiki çəki	> 5 karat	10 əmsal * 400 manat * faktiki çəki

- idxal olunan xəz-dəri məmulatlarının topdansaş bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin **10 faizi**.

Azərbaycan Respublikasında istehsal olunan neft məhsulları, minik avtomobilləri və istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üzrə aksiz dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Aksizli malların ixracı sıfır (0) dərəcəsi ilə vergiyə cəlb olunur.



Aksizdən azadolmalar

- Fiziki şəxsin fərdi istehlakı üçün **1,5 litr** alkoqollu içkinin, **200 ədəd** siqaretin, **20 qram** qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş **0,5 karat** almazın idxalı;
- Yuxarıdakı bənddə qeyd edilənlər nəzərə alınmaqla idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;
- Respublikaya avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
- Respublika ərazisindən tranzitlə daşınan mallar.

Aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Qeyd: Aksizlər üzrə azad olunma halları barədə ətraflı məlumatı **Vergi Məcəlləsinin 188-ci maddəsi**ndən əldə edə bilərsiniz.

**Unutmayın ki...**

- Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu olduqda, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər əməliyyatların aparıldığı vaxt ödənilməlidir. Əks təqdirdə, vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizlər ödənilənədək istehsal binasının hüduqlarından kənara çıxartmaq hüququ yoxdur.
- Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüduqlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.
- Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüduqlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı "aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə" elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
- Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüduqlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.

**Unutmayın ki...**

- Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə hesablanması həyata keçirilir.
- Aksizli malları (xammal və materialları) aldıqda və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə etdikdə vergi ödəyicisi ödənilmiş aksizin məbləğini yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron qaimə-faktura və ya müvafiq idxal sənədləri əsasında əvəzləşdirmək və ya geri qaytarmaq, artıq ödənilən verginin məbləğini isə təsdiqedicisi sənədləri vergi orqanına verdikdən sonra **45 gün** ərzində geri almaq hüququna malikdir.
- Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz malların idxalı vaxtı ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən **15 gün** ərzində geri qaytarılır.

Vergi Məcəlləsi ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilməmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.

MALİYYƏ SANKSİYALARI, FAİZLƏR VƏ DİGƏR MƏSULİYYƏT TƏDBİRLƏRİ BARƏDƏ

Vergi və sığorta qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə məlumatı "Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş" adlı bukletdən əldə edə bilərsiniz.



VEGİLƏRƏ AİD
NƏŞRLƏR



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az

